

**"44 günlük Vətən müharibəsində xalqımızın qazandığı qələbədən sonra Cənubi Qafqazda və bütövlükdə, regionda yaranmış yeni geosiyasi reallıq Azərbaycan həqiqətlərinin, nəhayət, təsdiqi olmaqla yanaşı, qonşu ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığının qurulması üçün də əlverişli meydan açmışdır. İkinci Qarabağ savaşında təcavüzkar Ermənistanın açıq məglubiyətinin təslim akti olan üçtərəfli bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq, bu ölkənin bölgədə baş vermiş gerçəkliliklə barışmaması onun düşdürüyü acınacaqlı vəziyyəti daha da ağırlaşdırır". Milli Məclisin deputati Ülvi Quliyev bu açıqlamasının davamında bildirdi:**

– Birinci Qarabağ müharibəsinin nəticəsi bizi nə qədər məyus etsə də, bilirdik ki, Ermənistan o müharibədə tək olmayıb. Havadarlarının davamlı himayəsindən yararlanan işğalı ölkə ikinci müharibədə də tək deyildi. Imperialist dairələrdən kimse ona pulsuz silah göndərirdi, kimse beynəlxalq hüquqa zidd olan bəyanatlarla siyasi dəstək verib ölkəmizi təhdid edirdi. Başqa bir ölkə isə açıq-gizli maliyyə və ərzəq köməkləri göstərirdi. Dünyanın güc mərkəzlərinin media məkanı da məglub olan təzavüzkər informasiya dəstəyini əsirgəmirdi.

Obyektiv və ya subyektiv sebeblərdən bəzi ölkələrin seyrçi mövqədə dayanması da işğalçı üçün sərfəli idi. Mühəribənin ən qızığın çağında BMT Təhlükəsizlik Şurasının ölkəmizə qarşı qətnamə qəbul etməsinə biabırıcı cəhədə oldu, Azərbaycan Prezidentimizin siyasi iradəsi, qardaş və dost ölkələrin, Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyi sayesində belə ədalətsizlik baş tutmadı. Mühəribədən sonra isə qatı ermənipərest ölkələr arasında daha irəli gedərək Azərbaycan ərazisindəki separatçı qurumun tanınması ilə bağlı bəndnam qətnamələr də qəbul edəni də oldu.

XXI əsrin son on illiyi gösterdi ki, dünya daha böyük dür və ona görə də çalışmalıyıq ki, beynəlxalq ictimaiyyət bütün bu həqiqətləri olduğu kimi bilib qəbul etsin. İşğalçı Ermənistan İkinci Qarabağ müharibəsində də fəal himaye edilməsi onu göstərir ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də ona arxa-dayaq olanların ölkəmizə qarşı təhdid, təzyiq və hədələri, birge səyləri üzərində qələbə çalmışdır. Ermənistan nə qədər gizlətməyə çalışsa da, artıq o da məlumdur ki, mühəribədə onun tərəfində iştirak edənlərin sırasında xeyli sayıda xarici ölkə vətəndaşı da olub. Onlardan bir neçəsi indi Azərbaycanda layiqli cəzasını gözləyir. Bütün bu səbəblər görə, Prezident İlham Əliyevin mühəribədən sonrakı müsahibə və bəyanatları Ermənistanla yanaşı, ona himayədarlıq edənlərin də ədalətsiz mövqeyini açıb göstərir, siyasi



münasibətlərdə və yeni sazişin bağlanması ərefəsində yalnız səmimi izah və səmimi etirafçılarla üstünlük verdiyini gizlətmədi: "Qoy desinler ki, bu ermənipərestlikdir, qoy açıq desinlər, mən açıq səhbətin tərəfdarıym Hansısa diplomatik sözərək arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq getiriləcək".

Azərbaycan rəhbərinin bölgədə vəziyyətin normallaşmasına yönelik belə addimları sərt təqnid etməsindən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıya səfər etdi və səfərlə bağlı keçirilən mətbuat konfransında o, "Dağlıq Qarabağ", "status" və "hərbi əsirlər" kimi qızışdırıcı ifadələr işlətmədi. Dövlətimizin başçısı bu məqama xüsusi diqqət yetirdi və yüksək səviyyəli qonağın bu cür yanaşmasını, lek-

belə bir ciddi mesajı da verib: "Olmasa, başqa yerde beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanrıyaqagam. Amma Azərbaycanda yox".

Ermənistan hakimiyəti və xaricdəki hamiləri bu sarkazmı başa düşməyə məhkumdur və şübhəsiz, Prezident İlham Əliyevin bu açıqlaması üzərində də xeyli düşünbülər: "Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki, böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Və getdikcə bizim imkanlarımız daha da genişlənəcək".

Azərbaycan Prezidentinin bu açıqlamasının regionda yeni reallığın daha bir müjdəci olduğunu söyləyən Milli Məclisin deputati daha sonra dedi:

–Ötən ilin payızında 44 gün ərzində

baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusyanın gündəliyi ilə vəhdət təşkil edir. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox".

Yeri gəlmışkən, Qoşulmama Hərəkatı təkcə İsləm dünyasını təmsil etmir, təşkilatda 120-dən çox dövlət birləşib. Bu mötəbər beynəlxalq quruma üzv dövlətlər ölkəmizin etibarlı tərəfdəş olduğunu, Prezident İlham Əliyevin sözü ilə əməlinin hər zaman üst-üstə düşdürüne inandıqlarına görə, Azərbaycanın təşkilatı sədrlik müddəti əlavə bir il də, 2023-cü ilədək uzadılıb.

Milli Məclisin deputati Ülvi Quliyev sonda bildirdi:

–Nəhayət, Ermənistanın ənənəvi çıqallığını və təxribatçı məhiyyətini nəzəre

# Ermənistan regionda yaranmış reallıqla barışmasa, bu ölkədə ümumi böhran daha da dərinləşəcək

kulularında və media məkanlarında qızığın müzakirə mövzusuna çevirilir.

Azərbaycanın dövlət başçısının beynəlxalq alemə yönəlik son mesajları bölgədə yaranmış reallıqlar baxımından vəziyyətin normallaşdırılmasına və qarşılıqlı-faydalı əməkdaşlığı növbəti çağırışdır. Lakin Ermənistan hakimiyəti və onun siyasi palitrasında təmsil olunan bütün cənahalar hələ də məglubiyətlə barışmaq istəmir, bu ölkənin himayədarları isə xaotik davranışlarından və absurd ermənipərest bəyanatlardan əl çəkmək istəmirlər.

Erməni lobisiyinin geniş maliyyə və siyasi təsir imkanları da münaqışının davam etdiyi müddətde həmişə Azərbaycan üçün ciddi maneələr və təhlükələr yaratmışdır. Bele düşməncilik kampaniyaları hətta ermənilərin havadarlarının özlerinin maraqlı olduğu layihələrə qarşı yönəldilmişdir. Prezident İlham Əliyevin bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qarşısında hansı çətinliklərin dayandığını, hətta ABŞ kimi supergütün vaxtılayihənin gerçikləşməsinə razılıq vermək istəmədiyini və bunun səbəbini belə açıqladı: "Neyə görə? Ermənistanın görə. Erməni lobisi, hansı ki, bu gün də böyük ölkələrin paytaxtlarında at oynadır, o vaxt bütün gücləri səfərbər etmişdi ki, bu, baş tutmasın, cənəbi Ermənistan kənardan qalır".

O zaman layihənin reallaşdırılmasına üçün ölkəmizin etdiyi müraciətləri beynəlxalq maliyyə-kredit qurumları da müsbət cavablandırıbmamışdı. Azərbaycan

maliyyə yükünün ciddi hissəsini öz üzərinə götürərək, Türkiye və Gürcüstanla birgə strateji layihəni reallaşdırıb. Dövlətimizin başçısı xatırlatdığı layihə ilə bağlı qeyd etdi ki, ölkəmiz ABŞ və Avropa İttifaqı ilə bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı olan əlaqələrin dərinləşməsində maraqlıdır: "Olan olub, keçən keçib. Əsas odur ki, biz istəyimizə nail ola bilməsik. Amma bu tarixçə onu göstərir ki, bizim bu təşəbbüslerimiz vaxtında, düzgün atılmış təşəbbüslerdir. Əger kimse birinci, ilkin mərhədə bunu anlamırsa, iller keçdikcə, bunu anlamağa başlayıb. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır".

Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi səmimi ismarılardan biri də bu oldu: "Sazişin 90 faizi razılışdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər".

Artıq Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə strateji tərəfdəşliq haqqında saziş ya da bəyannamə imzaladığını vurğulayan Ülvi Quliyev qeyd etdi ki, bu, ölkəmizin müəyyən etdiyi strateji hədəflərə doğru atıldıq addimların mühüm tərkib hissəsidir: – Lakin dövlətimizin başçısı Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard, Azərbaycana isə cəmi 150 milyon avro həcmində vəsatitin ayrılması məsələsinə toxunarkən, İttifaqla geləcək

sikon dəqiqiliyini dövlət xadiminə xas olan addim kimi dəyərləndirdi. Prezident İlham Əliyevin buvaxtaşadək verdiyi bəyanatlarda ortaya qoymuş siyasi iradə və beynəlxalq hüquqa söykənən mövqə ardıcılılığı ilə hesablaşmamış, məhz onun müəllifliyi ilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geoqıtsası reallığı nəzərə almamaq mümkün deyil.

Prezident İlham Əliyevin xalqımızın iradəsinə, tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyi beynəlxalq leksikondan erməni xülyasına xidmet edən ifadələrin çıxmına gətirib çıxardığı kimi, həmin leksikona yeni məfhumların daxil edilməsini də zəmin yaradıb. Bunlar Şərqi Zəngəzur və Zəngəzur dəhlizi ifadələridir. Prezident İlham Əliyevin Ermənistana və ona havadarlıq edənlərə göndərdiyi növbəti mesaj da həm tarixi ədalətlər, həm də regiondakı yeni reallığa söykənir: "Biz siyasi leksikona "Zəngəzur dəhlizi" sözünü daxil etmişik. Nəinki regionun, dünənən aparıcı kütəvi informasiya vasitəleri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Ne üçün? Biz bunu daxil etmişik, müntəzəm səyərlə, artıq bu reallıqdır".

Ermənistanda dağıdılmış miflərinin qalıqları altında yaşamaqda davam edən, məglubiyətdən sonrakı ictimai psixozun təsiri altından hələ də çıxa bilməyən və kimlərinə oyundan məsuliyyətsiz alətə çevrilən erməni siyasetçilərinə, Ermənistən cəmiyyətinə Prezidentimiz növbəti dəfə

Ermənistan əyani şəkildə gördü ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu illə ərzində dünya da çox dəyişib. Ən başlıcası, Azərbaycan iqtisadi-siyasi müstəqilliyini, beynəlxalq hüquqa sadıqlılığını və etibarlı tərəfdəş nümunəsini ortaya qoymaqla dünyada özüne olan münasibəti dəyişdirə bili. Bədnəm qonşumuzdan fərqli olaraq, ölkəmiz beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektiinə ələnərən xüsusi gündəliyi vardır".

Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi səmimi ismarılardan biri də bu oldu: "Sazişin 90 faizi razılışdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər".

Buna yol verməmək üçün, Ermənistən hakimiyəti Prezident İlham Əliyevin bu açıqlamasını döñə-döñə təhlil edib mövcud reallıqla hesablaşmalıdır: "Diplomatik müstəvilde, Avropa İttifaqı, Amerika Birleşmiş Ştatları, qonşu ölkələr – Türkiye, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı-bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu məsələ ilə bağlı,

alıb, böyük dövlət xadımı Uinston Çörçillin müdrik kelamlarından birini erməni siyasetçilərinin yadına salmaq istəyirəm: "Siyaset də mühəribə kimi həyəcanlı və təhlükəlidir. Mühəribədə bizi bir, siyasetdə isə dəfələrlə öldüre bilərlər". Mühəribənin nəticəsi, beynəlxalq leksikonun yeni gündəliyi və qalib Azərbaycanın dövlət başçısının birmənalı mövqeyi açıq-aydın ortadadır. Bu mövqə Ermənistəna həvadərliq edənlər üçün də sərr deyil. Büyyük siyaset adamının təbirincə desək, bir dəfə mühəribədə ölükdən, məglub olduqdan sonra, Ermənistən siyasetdə dəfələrlə ölmək yolunu seçsə, bu, ağılsız və çox təhlükəli seçimdir.

Onminlik ferarilər orduşu olan Ermənistən, üstəlik, 8-9 milyard dollar həcmindəki xarici dövlət borcu qarşılığında cəmi 1 milyard valyuta ehtiyatı var. Ermənistən sərsəm xülyalar girdəbində yaşaşmaq davam etmək, qalib Azərbaycanın açıq-aşkar olan hərbi, iqtisadi və siyasi üstünlüyünü göze alımaqla, dinc birgəyəşayışdan imtiyət etmək, bir sözle, ağılsız yollar seçimək. U. Çörçillin başqa bir kəlamını da yada salır: "Axmaq insan öz fikrini heç vaxt dəyişməyən şəxsdir". Belə davam edərsə, Ser U. Çörçillin nə qədər haqlı olduğunu növbəti nümunəsini Ermənistən timsalında dönya mütəqəbər gərəcək.

**Hazırladı: Tahir AYDINOĞLU,  
"Xalq qəzeti"**